

**“AZƏRBAYCAN RESPUBLİKASININ  
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA  
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ”  
PUBLİK HÜQUQİ ŞƏXS**

**Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında  
Hazırlanmış Maliyyə Hesabatları  
və Müstəqil Auditorların Rəyi  
31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

## **31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI**

Bu bəyannamə "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxsin (bundan sonra "Agentlik") Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ("MHBS") əsasında hazırlanmış maliyyə hesabatları ilə bağlı rəhbərliyin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədi ilə hazırlanmışdır.

Rəhbərlik, 31 dekabr 2022-ci il tarixinə Agentliyin maliyyə vəziyyətini, həmin ildə başa çatmış il üzrə əməliyyat nəticələrini, xalis aktivlərdə dəyişiklikləri və pul vəsaitlərinin hərəkətini əks etdirən maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") uyğun olaraq düzgün şəkildə hazırlanması üzrə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:


- Uyğun uçot siyasətinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Uçot siyasəti də daxil olmaqla, məlumatların müvafiq, etibarlı, müqayisə edilə bilən və anlaşılan şəkildə təqdim edilməsi;
- MHBS-nin xüsusi tələbləri ilə uyğunluq istifadəçilərin müəyyən əməliyyatların, digər hadisə və şərtlərin Agentliyin maliyyə vəziyyəti və maliyyə göstəricilərinə olan təsirini başa düşmələri üçün kifayət etmədikdə əlavə açıqlamaların verilməsi; və
- Agentliyin fasiləsizlik prinsipi əsasında davam etmə qabiliyyətinin qiymətləndirilməsi.

Rəhbərlik həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Agentlik daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Agentliyin maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq düzgün hazırlanması və Agentliyin maliyyə hesabatlarını istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi;
- Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Agentliyin aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
- Saxtakarlıq, yanlışlıq və digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə maliyyə hesabatları 17 may 2023-cü il tarixində Agentliyin rəhbərliyi tərəfindən təsdiq edilmişdir.

Rəhbərlik tərəfindən:

  
Aygün Əliyeva  
İcraçı direktor

17 may 2023-cü il  
Bakı, Azərbaycan Respublikası



  
Fariz Budagov  
Baş mühasib

17 may 2023-cü il  
Bakı, Azərbaycan Respublikası

## MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxsin Təsisçisi və Rəhbərliyinə:

### *Rəy*

Biz “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxsin (bundan sonra “Agentlik”) 31 dekabr 2022-ci il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatdan, həmin tarixdə başa çatmış il üzrə xalis xərclər haqqında hesabatdan, xalis aktivlərdə dəyişikliklər haqqında hesabatdan və pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri və digər izahedici qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş maliyyə hesabatları Agentliyin 31 dekabr 2022-ci il tarixinə təqdim edilən maliyyə vəziyyətini, həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

### *Rəy üçün Əsas*

Biz auditini Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditini üçün Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (MBESS məcəlləsi) tələblərinə uyğun olaraq Agentlikdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESS məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

### *Digər Məsələ*

Agentliyin 31 dekabr 2021-ci il tarixində başa çatmış dövr üzrə maliyyə hesabatları 31 avqust 2022-ci il tarixində həmin maliyyə hesabatlarına dair müsbət rəy bildirmiş başqa auditor tərəfindən yoxlanılmışdır.

31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə maliyyə hesabatlarının auditinin bir hissəsi olaraq, biz həmçinin 31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə maliyyə hesabatlarına tətbiq edilmiş və 6 saylı Qeyddə təsvir edilmiş düzəlişlərin auditini aparmışıq. Biz düzəlişlər istisna olmaqla, Agentliyin 31 dekabr 2021-ci il tarixində başa çatmış dövr üzrə maliyyə hesabatlarının auditini aparmamışıq, müvafiq olaraq bütövlükdə həmin maliyyə hesabatlarına dair rəy və ya hər hansı digər əminlik formasını təqdim etmirik.

### ***Maliyyə Hesabatlarına görə Rəhbərliyin və İdarəetmə Səlahiyyətləri verilmiş Şəxslərin Məsuliyyəti***

Rəhbərlik maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq hazırlanmasına və düzgün şəkildə təqdim edilməsinə və rəhbərliyin fikrincə, fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatları tərtib edildikdə, rəhbərlik Agentliyi ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Agentliyin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetmə səlahiyyətləri verilmiş şəxslər Agentliyin maliyyə hesabatları prosesinə nəzarət etmək üçün məsuliyyət daşıyır.

### ***Maliyyə Hesabatlarının Auditi üzrə Auditorun Məsuliyyəti***

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, saxtakarlıq və ya xətlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, BAS-a uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə hazırlanmış maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Audit zamanı biz BAS-ın tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi audit aparılan zaman peşəkar mühakimə tətbiq edir və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtakarlıq və ya xətlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edib qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Saxtakarlıq nəticəsində yaranmış əhəmiyyətli təhrifi aşkarlamamaq riski xətlər nəticəsində yaranmış təhrifi aşkarlamamaq riskindən daha yüksəkdir, çünki saxtakarlıq əlbir hərəkətlər, dələduzluq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Agentliyin daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun olan audit prosedurlarının işlənilib hazırlanması üçün daxili nəzarət sistemi barədə anlayış əldə edirik;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk;
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Agentliyin fəaliyyətini fasiləsiz davam etdirmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmamasına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması kifayət etmədiyi halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Agentliyin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli şəkildə təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz idarəetmə səlahiyyətləri verilmiş şəxslərə digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

*Baker Tilly Azerbaijan*

17 may 2023-cü il  
Bakı, Azərbaycan Respublikası

**“AZƏRBAYCAN RESPUBLİKASININ QEYRİ-HÜKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ” PUBLİK HÜQUQİ ŞƏXS**

**MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT**  
**31 DEKABR 2022-Cİ İL TARİXİNƏ**  
*(Azərbaycan Manatı ilə)*

	Qeydlər	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il (Yenidən təqdim edilmiş/yenidən təsnifləşdirilmiş)
<b>AKTİVLƏR</b>			
<b>Uzunmüddətli aktivlər:</b>			
Əmlak, tikili və avadanlıqlar	8	193,659	128,198
Qeyri-maddi aktivlər	9	50,894	-
İstifadə hüququ olan aktivlər	12	321,163	-
<b>Cəmi uzunmüddətli aktivlər</b>		<b>565,716</b>	<b>128,198</b>
<b>Cari aktivlər:</b>			
Pul vəsaitləri və onların ekvivalentləri	10, 7	737,556	908,257
Digər aktivlər	11	14,771	-
<b>Cəmi cari aktivlər</b>		<b>752,327</b>	<b>908,257</b>
<b>CƏMİ AKTİVLƏR</b>		<b>1,318,043</b>	<b>1,036,455</b>
<b>ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>			
<b>ÖHDƏLİKLƏR:</b>			
<b>Uzunmüddətli öhdəliklər:</b>			
İcarə öhdəliyi	12	195,559	-
<b>Cəmi uzunmüddətli öhdəliklər</b>		<b>195,559</b>	<b>-</b>
<b>Cari öhdəliklər:</b>			
Kreditor borcları və digər ödəniləcək vəsaitlər	13	68,770	31,633
İcarə öhdəliyi	12	138,123	-
Qrantlar üzrə ödəniləcək vəsaitlər	16	298,714	-
<b>Cəmi cari öhdəliklər</b>		<b>505,607</b>	<b>31,633</b>
<b>Cəmi öhdəliklər</b>		<b>701,166</b>	<b>31,633</b>
<b>KAPİTAL:</b>			
Nizamnamə kapitalı	14	-	-
Digər kapital ehtiyatları		134,945	134,945
Ümumi fond		481,932	869,877
<b>Cəmi capital</b>		<b>616,877</b>	<b>1,004,822</b>
<b>CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>		<b>1,318,043</b>	<b>1,036,455</b>

Rəhbərlik tərəfindən:

**Aygün Əliyeva**  
İcraçı direktor

17 may 2023-cü il  
Bakı, Azərbaycan Respublikası



**Fariz Budaqov**  
Baş mühasib

17 may 2023-cü il  
Bakı, Azərbaycan Respublikası

9-33-cü səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

**“AZƏRBAYCAN RESPUBLİKASININ QEYRI-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ” PUBLİK HÜQUQİ ŞƏXS**

**XALİS XƏRCLƏR HAQQINDA HESABAT**  
**31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**  
(Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə	Yaranma tarixindən* 31 dekabr 2021-ci il tarixində başa çatmış dövr üzrə (Yenidən təqdim edilmiş/yenidən təsnifləşdirilmiş)
<b>MƏSRƏF VƏ XƏRCLƏR:</b>			
Ayrılmış qrantlar	16	(5,215,432)	(3,737,900)
İşçi heyəti ilə bağlı xərclər	15, 7	(861,677)	(330,948)
Ümumi və inzibati xərclər	17	(830,472)	(286,521)
Köhnəlmə və amortizasiya xərcləri	8, 9	(84,547)	(6,748)
<b>ƏMƏLİYYAT XƏRCLƏRİ:</b>		<b>(6,992,128)</b>	<b>(4,362,117)</b>
Maliyyə xərcləri	12	(29,511)	-
<b>İL ÜZRƏ XALİS XƏRCLƏR</b>		<b>(7,021,639)</b>	<b>(4,362,117)</b>
<b>İL ÜZRƏ CƏMİ XALİS XƏRCLƏR</b>		<b>(7,021,639)</b>	<b>(4,362,117)</b>

\* Yaranma tarixi 19 aprel 2021-ci il.

Rəhbərlik tərəfindən

Aygün Əliyeva  
İcraçı direktor

17 may 2023-cü il  
Bakı, Azərbaycan Respublikası



Fəxrət Budaqov  
Bəsləyici

17 may 2023-cü il  
Bakı, Azərbaycan Respublikası


9-33-cü səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

**“AZƏRBAYCAN RESPUBLİKASININ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ” PUBLİK HÜQUQİ ŞƏXS**

**XALIS AKTİVLƏRDƏ DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT**  
**31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**  
*(Azərbaycan Manatı ilə)*


	Qeydlər	Nizamnamə kapitalı	Digər kapital ehtiyatları	Ümumi fond	Cəmi kapital
<b>19 aprel 2021-ci il (yaranma tarixi)</b>	-	-	-	-	-
Digər ehtiyatlarda artım	-	-	134,945	-	134,945
Dövlət büdcəsindən daxilolmalar	-	-	-	5,231,994	5,231,994
Dövr üzrə cəmi xalis xərclər	-	-	-	(4,362,117)	(4,362,117)
<b>31 dekabr 2021-ci il</b>	-	-	<b>134,945</b>	<b>869,877</b>	<b>1,004,822</b>
Dövlət büdcəsindən daxilolmalar	-	-	-	6,633,694	6,633,694
İl üzrə cəmi xalis xərclər	-	-	-	(7,021,639)	(7,021,639)
<b>31 dekabr 2022-ci il</b>	-	-	<b>134,945</b>	<b>481,932</b>	<b>616,877</b>

Rəhbərlik tərəfindən:

  
**Aygün Əliyeva**  
İcraçı direktor

17 may 2023-cü il  
Bakı, Azərbaycan Respublikası



  
**Fariz Budaqov**  
Baş mühasib

17 may 2023-cü il  
Bakı, Azərbaycan Respublikası

9-33-cü səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.



**“AZƏRBAYCAN RESPUBLİKASININ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ” PUBLİK HÜQUQİ ŞƏXS**

**PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT  
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ  
(Azərbaycan Manatı ilə)**

	Qeydlər	31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə	Yaranma tarixindən* 31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə
<b>ƏMƏLIYYAT FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:</b>			
Verilmiş qrantlar		(4,916,718)	(3,737,900)
Ümumi və inzibati xərclərlə bağlı təchizatçılara ödənişlər		(867,244)	(254,889)
İşçilərlə bağlı öhdəliklərin ödənilməsi		(802,539)	(330,948)
<b>Əməliyyat fəaliyyəti üzrə istifadə olunan xalis pul vəsaitləri</b>		<b>(6,586,501)</b>	<b>(4,323,737)</b>
<b>İNVESTİSİYA FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:</b>			
Əmlak, tikili və avadanlıqların satın alınması üzrə ödənişlər		(92,543)	-
Qeyri-maddi aktivlərin satın alınması üzrə ödənişlər		(51,009)	-
<b>İnvestisiya fəaliyyəti üzrə istifadə olunan xalis pul vəsaitləri</b>		<b>(143,552)</b>	<b>-</b>
<b>MALİYYƏ FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:</b>			
Dövlət büdcəsindən daxilolmalar		6,633,694	5,231,994
İcarə öhdəliyi üzrə əsas ödəniş	12	(44,831)	-
İcarə öhdəliyi üzrə faiz ödənişi	12	(29,511)	-
<b>Maliyyə fəaliyyətindən daxil olan xalis pul vəsaitləri</b>		<b>6,559,352</b>	<b>5,231,994</b>
<b>PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVIVALENTLƏRİNDƏ XALIS (AZALMA)/ARTMA</b>		<b>(170,701)</b>	<b>908,257</b>
<b>PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVIVALENTLƏRİ, <i>ilin əvvəlinə</i></b>		<b>908,257</b>	<b>-</b>
<b>PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVIVALENTLƏRİ, <i>ilin sonuna</i></b>		<b>737,556</b>	<b>908,257</b>

\*Yaranma tarixi 19 aprel 2021-ci il.

Yaranma tarixindən 31 dekabr 2021-ci il tarixində başa çatmış dövr ərzində nağdsız aparılan əsas investisiya əməliyyatlarına, təsisçi tərəfindən əmlak, tikili və avadanlıqlar və qeyri-maddi aktivlər şəklində edilmiş 134,945 AZN məbləğlərində müvafiq ianələr daxildir (8 sayılı Qeyd).

Rəhbərlik tərəfindən:

**Aygün Əliyeva**  
İcraçı direktor

17 may 2023-cü il  
Bakı, Azərbaycan Respublikası



**Fariz Budaqov**  
Baş mühasib

17 may 2023-cü il  
Bakı, Azərbaycan Respublikası

9-33-cü səhifələrdə təqdim edilmiş qeyri-maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.